



## “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı” elektron xidmətinin

### İstifadəçi təlimatı

“Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı” ərizəsinin təqdim olunması məqsədilə <https://new.e-taxes.gov.az> Portalına daxil olub “Giriş” bölməsi seçilir.



Giriş bölməsinə daxil olduqdan sonra açılan pəncərədə “Asan İmza” və yaxud “SİMA Token” bölmələrindən biri seçilir.



İstifadəçi tərəfindən elektron kabinetə daxil olmaq üçün “Asan İmza” bölməsi seçildikdə “Mobil nömrə” və “İstifadəçi ID” daxil edilir və “Daxil ol” düyməsi sıxılır.



İnternet Vergi İdarəsinin pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur.

## İnternet Vergi İdarəsi

ASAN İMZA SIMA Token SIMA İmza Şəxsiyyət vəsiqəsi

Mobil nömrə

+994 | 0000000000

İstifadəçi ID-si

.....

«Asan İmza» xidmətindən istifadə prinsipi ⓘ

Daxil ol

İstifadəçi tərəfindən elektron kabinetə daxil olmaq üçün “SIMA Token” bölməsi seçildikdə ilk öncə SIMA Token kompüterə qoşulur, sonra “Daxil ol” düyməsi sıxılır.



İnternet Vergi İdarəsinin pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur.

## İnternet Vergi İdarəsi

ASAN İMZA SIMA Token SIMA İmza Şəxsiyyət vəsiqəsi

Kartın tipi

SIMA Token

Daxil olmadan əvvəl SIMA Tokenin kompüterə qoşulduğuna əmin olun.

SIMA Token vasitəsilə necə daxil olmalı? ⓘ

Daxil ol

Növbəti mərhələdə açılan yeni pəncərədə “Ərizələr” modulu seçilir.

Ərizələr 2023

Yeni Ərizə

Göndərilmənlər Qaralamalar Təsdiq gözləyən

ƏRİZƏ	QEYDİYYAT NÖMRƏSİ	STATUS	ƏMƏLIYYATLAR
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 04.11.2023   Son dəyişiklik tarixi: 04.11.2023	2314010210256200	Aktivdir	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 04.11.2023   Son dəyişiklik tarixi: 04.11.2023	2339011467194400	Aktivdir	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 04.11.2023   Son dəyişiklik tarixi: 04.11.2023	2303010154454100	Aktivdir	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 04.11.2023   Son dəyişiklik tarixi: 04.11.2023	2339011467120700	Aktivdir	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 04.11.2023   Son dəyişiklik tarixi: 04.11.2023	2314010210241000	Aktivdir	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 04.11.2023   Son dəyişiklik tarixi: 04.11.2023	2303010154442000	İcra edilib	Endir
POS-terminalin qeydiyyatdan çıxarılması ərizəsi Təqdim edildiyi: 04.11.2023   Son dəyişiklik tarixi: 04.11.2023	2302010355289400	İcra edilib	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 04.11.2023   Son dəyişiklik tarixi: 04.11.2023	2312010217931100	İcra edilib	Endir

Daha sonra “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı” ərizəsinin təqdim olunması ilə bağlı “Yeni ərizə” xanasına müraciətə uyğun ərizənin adı yazılaraq axtarış nəticəsində ekranda adı əks olunan ərizə forması seçilir və yaxud “**Hamısına bax**” düyməsi vasitəsilə yeni açılan pəncərədə müvafiq ərizə forması seçilir.

Ərizələr 2024


Yeni Ərizə

filial

- Hüquqi şəxsin filialının, nümayəndəliyinin faaliyyətinin bərpası
- Hüquqi şəxsin filialının, nümayəndəliyinin faaliyyətinin dayandırılması
- Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi
- Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması
- Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Əgər istifadəçi tərəfindən daha əvvəl bu ərizə forması doldurularaq qaralamada saxlanılmışdırsa, o zaman ekranda açılan pəncərədə əvvəl qaralaması yaradılmış ərizə formaları əks olunur və seçim imkanı verilir. İstifadəçi tərəfindən əvvəllər qaralaması yaradılmış ərizə forması üzrə davam

etmək istənildikdə ekrandakı qaralaması olan ərizə forması seçilir və bu zaman aktivləşən **“Davam et”** düyməsi sıxılır və yeni pəncərədə əvvəl doldurulmuş ərizə forması açılır və düzəliş imkanı mümkün olur.



Yeni ərizə forması yaratmaq istənildikdə isə **“Yeni ərizə yarat”** düyməsi sıxılır.



Açılmış ərizə formasında əks olunan **“Siyahıya qayıt”** düyməsi sıxıldıqda ekranda əks olunan pəncərədəki **“İmtina”** düyməsi sıxılmaqla ərizə formasının doldurulmasına qaldığı yerdən davam etmək, **“Xeyr, silinsin”** düyməsi sıxılmaqla yaradılmış ərizə formasını silmək, **“Bəli, yadda saxlanılsın”** düyməsi sıxılmaqla yaradılmış ərizə formasının yadda saxlanması mümkün olur.



Açılmış ərizə formasında vergi orqanı və vergi ödəyicisi barədə məlumatlar avtomatik olaraq doldurulur.

### Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Yeni

- 1 Ümumi müddəalar
- 2 Mülkiyyət / icarə haqqında məlumat
- 3 Ünvan və əlaqə məlumatları
- 4 İcmal

### Ərizə

**Ümumi müddəalar**

Vergi ödəyicisi 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
Rəhbər 2BD2GJG / ABBAS İBRAHİMOV MƏMMƏDƏLİ OĞLU

Növü \*

Filial  Nümayəndəlik

Filialın adı \*

Fəaliyyət növləri \*

 Əlavə et

ƏSAS	KOD	FƏALİYYƏT ADI
------	-----	---------------

“Növü” bölməsindən müvafiq olaraq qeydiyyata alınacaq filial və yaxud nümayəndəlik seçilir.

### Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Yeni

- 1 Ümumi müddəalar
- 2 Mülkiyyət / icarə haqqında məlumat
- 3 Ünvan və əlaqə məlumatları
- 4 İcmal

### Ərizə

**Ümumi müddəalar**

Vergi ödəyicisi 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
Rəhbər 2BD2GJG / ABBAS İBRAHİMOV MƏMMƏDƏLİ OĞLU

Növü \*

Filial  Nümayəndəlik

Filialın adı \*

Fəaliyyət növləri \*

 Əlavə et

ƏSAS	KOD	FƏALİYYƏT ADI
------	-----	---------------

“Filialın adı” ( “Nümayəndəliyin adı”) xanasında filialın (nümayəndəliyin) adı qeyd edilir.

“Fəaliyyət növləri” xanasında müvafiq fəaliyyət növü (növləri) seçilməklə əlavə edilir.

*Qeyd: Fəaliyyət növləri üzrə ətraflı məlumatı “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları ilə tanış olmaq üçün linkə keçid edin.” sətri üzrə seçim etməklə ala bilərsiniz.*

**Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı**

**Ərizə**

**Ümumi müddəalar**

Vergi ödəyicisi 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI

Rəhbər 2ZREKPT / ELVİN HÜSEYNOV İNTİQAM OĞLU

Növü \*  
 Filial  Nümayəndəlik

Filialın adı \*  
Filial

Faaliyyət növləri \*  
İqtisadi faaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları ilə tanış olmaq üçün linkə keçid edin.  
iş geyimi

9601007 - AĞLARIN, İŞ GEYİMLƏRİ VƏ SAİR OXŞAR MƏMULATLARIN CAMAŞIRXANALAR TƏRƏFİNDƏN KİRAYƏYƏ VERİLMƏSİ  
9601007

Faaliyyət adı  
Yaranma barədə qərarın və ya qeydiyyatın aparılma tarixi \*  
gg.aa.iiii

Qərar və ya qeydiyyat nömrəsini daxil edin

“Yaranma barədə qərarın nömrəsi və ya qeydiyyat nömrəsi” və “Yaranma barədə qərarın və ya qeydiyyatın aparılma tarixi” xanalarına müvafiq məlumatlar daxil edilir.

**Ümumi müddəalar**

**İcarə haqqında məlumat**

**Ünvan və əlaqə məlumatları**

Rəhbər 2BD2GJG / ABBAS İBRAHİMOV MƏMMƏDƏLİ OĞLU

Növü \*  
 Filial  Nümayəndəlik

Filialın adı \*  
Filial

Faaliyyət növləri \*

ƏSAS	KOD	FƏALİYYƏT ADI
<input checked="" type="radio"/>	9601007	AĞLARIN, İŞ GEYİMLƏRİ VƏ SAİR OXŞAR MƏMULATLARIN CAMAŞIRXANALAR TƏRƏFİNDƏN KİRAYƏYƏ VERİLMƏSİ

Yaranma barədə qərarın №-si və ya qeydiyyat nömrəsi \* 11111111111111111111

Yaranma barədə qərarın və ya qeydiyyatın aparılma tarixi \* 01.01.2024

Filialın, nümayəndəliyin əsasnaməsini yükləyin \*

Filialın, nümayəndəliyin rəhbərinin təyin edilməsi barədə qərarı (əmr) yükləyin \*

Növbəti addımda “Filialın, nümayəndəliyin əsasnaməsi” və “Filialın, nümayəndəliyin rəhbərinin təyin edilməsi barədə qərar (əmr)” ərizəyə əlavə edilir.

Ümumi müddəalar

Mülkiyyət / icarə haqqında məlumat

Ünvan və əlaqə məlumatları

İcmal

Növü \*

Filial Nümayəndəlik

Filial adı \*

Filial

Faaliyyət növləri \*

Əlavə et

ƏSAS KOD FƏALİYYƏT ADI

9601007 AĞLARIN, İŞ GEYİMLƏRİ VƏ SAİR OXŞAR MƏMULATLARIN CAMAŞIRXANALAR TƏRƏFİNDƏN KIRAYƏYƏ VERİLMƏSİ

Yaranma barədə qərarın №-si və ya qeydiyyat nömrəsi \*

11111111111111111111

Yaranma barədə qərarın və ya qeydiyyatın aparılma tarixi \*

01.01.2024

Filialın, nümayəndəliyin əsasnaməsini yükləyin \*

7.3.docx 138 KİLOBAYT

Filialın, nümayəndəliyin rəhbərinin təyin edilməsi barədə qərarı (əmr) yükləyin \*

7.3.docx 138 KİLOBAYT

Növbəti

Qaralamada saxla və çıx

Digər bölmələr üzrə məlumatların daxil edilməsi üçün “**Növbəti**” düyməsi sıxılır və ya ekranın sol kənarında əks olunmuş siyahı üzrə müvafiq seçim edilir.

Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Yeni

Ümumi müddəalar

Mülkiyyət / icarə haqqında məlumat

Ünvan və əlaqə məlumatları

İcmal

Mülkiyyət / icarə haqqında məlumat

İcarə vəziyyəti \*

Mülkiyyətində olan İcarəyə verən

Qeydiyyat sanadının nömrəsi \*

Qeydiyyat sanadının verilmə tarixi \*

gg.aa.İİİİ

Mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə müqaviləsini və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənəd yükləyin \*

Faylı seçin

Geri Növbəti

Qaralamada saxla və çıx

Qeyd: Bölmələr üzrə məlumatlar tam doldurulmadıqda və ya xətali məlumatlar daxil edilib digər bölmələrə keçid etmək istənildikdə ekranda “**Forma düzgün doldurulmayıb. Formadakı xətaləri düzəldin.**” məzmunlu mesaj əks olunur.



qeydiyyatı

Yeni

1 Ümumi məddəalar

2 Mülkiyyət / icarə haqqında məlumat

3 Ünvan və əlaqə məlumatları

4 İcmal

Verqi edayıcısı 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
OV MƏMMƏDƏLİ OĞLU

Forma düzgün doldurulmayıb. Formadakı xətaləri düzəldin.

- "Yaranma barədə qərarın №-si və ya qeydiyyat nömrəsi" doldurulması zəruridir.
- "Yaranma barədə qərarın və ya qeydiyyatın aparılma tarixi" doldurulması zəruridir.

Qayıt və doldur Daha sonra doldur

Filial

Faaliyyət növləri \*

Əlavə et

ƏSAS	KOD	FƏALİYYƏT ADI
9601007		AĞLARIN, İŞ GEYİMLƏRİ VƏ SAİR OXŞAR MƏMULATLARIN CAMAŞIRXANALAR TƏRƏFİNDƏN KİRAYƏYƏ VERİLMƏSİ

Yaranma barədə qərarın №-si və ya qeydiyyat nömrəsi \*

Qərar və ya qeydiyyat nömrəsini daxil edin

Yaranma barədə qərarın və ya qeydiyyatın aparılma tarixi \*

gg.aa.İİİİ

Filialın, nümayəndəliyin əsasnaməsini yükləyin \*

Faylı seçin

Filialın, nümayəndəliyin rəhbərinin təyin edilməsi barədə qərar (əmr) yükləyin \*

Faylı seçin

Növbəti

Qaralamada saxla və çıx

"Qayıt və doldur" seçildikdə ekranda cari səhifə əks olunur.

qeydiyyatı

Yeni

1 Ümumi məddəalar

2 Mülkiyyət / icarə haqqında məlumat

3 Ünvan və əlaqə məlumatları

4 İcmal

Verqi edayıcısı 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
OV MƏMMƏDƏLİ OĞLU

Forma düzgün doldurulmayıb. Formadakı xətaləri düzəldin.

- "Yaranma barədə qərarın №-si və ya qeydiyyat nömrəsi" doldurulması zəruridir.
- "Yaranma barədə qərarın və ya qeydiyyatın aparılma tarixi" doldurulması zəruridir.

Qayıt və doldur Daha sonra doldur

Filial

Faaliyyət növləri \*

Əlavə et

ƏSAS	KOD	FƏALİYYƏT ADI
9601007		AĞLARIN, İŞ GEYİMLƏRİ VƏ SAİR OXŞAR MƏMULATLARIN CAMAŞIRXANALAR TƏRƏFİNDƏN KİRAYƏYƏ VERİLMƏSİ

Yaranma barədə qərarın №-si və ya qeydiyyat nömrəsi \*

Qərar və ya qeydiyyat nömrəsini daxil edin

Yaranma barədə qərarın və ya qeydiyyatın aparılma tarixi \*

gg.aa.İİİİ

Filialın, nümayəndəliyin əsasnaməsini yükləyin \*

Faylı seçin

Filialın, nümayəndəliyin rəhbərinin təyin edilməsi barədə qərar (əmr) yükləyin \*

Faylı seçin

Növbəti

Qaralamada saxla və çıx

← Siyahya qayit

## Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Yeni

- Ümumi müddəalar
- Mülkiyyət / icarə haqqında məlumat
- Ünvan və əlaqə məlumatları
- İcmal

### Ərizə

Ümumi müddəalar

Vergi ödəyicisi 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
Rəhbər 2BD2GJG / ABBAS İBRAHİMƏV MƏMMƏDƏLİ OĞLU

Növü \*

Filial  Nümayəndəlik

Filialın adı \*

Filial

Fəaliyyət növləri \*

Əlavə et

ƏSAS	KOD	FƏALİYYƏT ADI
<input checked="" type="radio"/>	9601007	AĞLARIN, İŞ GEYİMLƏRİ VƏ SAİR OXŞAR MƏMULATLARIN CAMAŞIRXANALAR TƏRƏFİNDƏN KİRAYƏYƏ VERİLMƏSİ

Yaranma barədə qərarın №-si və ya qeydiyyat nömrəsi \*

Qərar və ya qeydiyyat nömrəsini daxil edin

Yaranma barədə qərarın və ya qeydiyyatın aparılma tarixi \*

gg.aa.İİİİ

Filialın, nümayəndəliyin əsasnaməsini yükləyin \*

Faylı seçin

Filialın, nümayəndəliyin rəhbərinin təyin edilməsi barədə qərar (amrı) yükləyin \*

“Daha sonra doldur” seçildikə seçilmiş digər bölməyə keçid edilir.

qeydiyyatı

Yeni

- Ümumi müddəalar
- Mülkiyyət / icarə haqqında məlumat
- Ünvan və əlaqə məlumatları
- İcmal

Vergi ödəyicisi 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI  
Rəhbər 2BD2GJG / ABBAS İBRAHİMƏV MƏMMƏDƏLİ OĞLU

Forma düzgün doldurulmayıb. Formadakı xətaləri düzəldin.

- "Yaranma barədə qərarın №-si və ya qeydiyyat nömrəsi" doldurulması zəruridir.
- "Yaranma barədə qərarın və ya qeydiyyatın aparılma tarixi" doldurulması zəruridir.

Qayıt və doldur **Daha sonra doldur**

Filial

Fəaliyyət növləri \*

Əlavə et

ƏSAS	KOD	FƏALİYYƏT ADI
<input checked="" type="radio"/>	9601007	AĞLARIN, İŞ GEYİMLƏRİ VƏ SAİR OXŞAR MƏMULATLARIN CAMAŞIRXANALAR TƏRƏFİNDƏN KİRAYƏYƏ VERİLMƏSİ

Yaranma barədə qərarın №-si və ya qeydiyyat nömrəsi \*

Qərar və ya qeydiyyat nömrəsini daxil edin

Yaranma barədə qərarın və ya qeydiyyatın aparılma tarixi \*

gg.aa.İİİİ

Filialın, nümayəndəliyin əsasnaməsini yükləyin \*

Faylı seçin

Filialın, nümayəndəliyin rəhbərinin təyin edilməsi barədə qərar (amrı) yükləyin \*

Faylı seçin

Növbəti

Qaralamada saxla və çıx

“Mülkiyyət/icarə haqqında məlumat bölməsi” üzrə müvafiq seçim edilir. İcarə vəziyyəti “Mülkiyyətində olan” seçildikdə “Qeydiyyat sənədinin nömrəsi” və “Qeydiyyat sənədinin tarixi” xanalarına aidiyyəti məlumatlar qeyd edilməklə müvafiq təsdiqedicə sənəd ərizəyə əlavə edilir.

← Siyahıya qayıt

## Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Yeni

Ümumi müddəalar

2 Mülkiyyət / icarə haqqında məlumat

3 Ünvan və əlaqə məlumatları

4 İcmal

### Mülkiyyət / icarə haqqında məlumat

İcarə vəziyyəti \*

Mülkiyyətində olan  İcarəyə verən

Qeydiyyat sənədinin nömrəsi \*

Qeydiyyat sənədinin verilmə tarixi \*

Mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə müqaviləsini və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədi yükləyin \*

Faylı seçin

← Siyahıya qayıt

## Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Yeni

Ümumi müddəalar

2 Mülkiyyət / icarə haqqında məlumat

3 Ünvan və əlaqə məlumatları

4 İcmal

### Mülkiyyət / icarə haqqında məlumat

İcarə vəziyyəti \*

Mülkiyyətində olan  İcarəyə verən

Qeydiyyat sənədinin nömrəsi \*

11111111111111111111

Qeydiyyat sənədinin verilmə tarixi \*

01.01.2024

Mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə müqaviləsini və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədi yükləyin \*

Faylı seçin

7.3.docx 138 Killobayt

İcarə vəziyyəti "İcarəyə verən" seçildikdə və icarəyə verən şəxs vergi ödəyicisi olduqda müvafiq bənd seçilir və xanaya VÖEN-i və ya adı daxil edilir və müvafiq təsdiqedicə sənəd ərizəyə əlavə olunur.

[← Sıyahıya qayıt](#)

## Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Yeni

- Ümumi müddəalar
- Mülkiyyət / icarə haqqında məlumat
- Ünvan və əlaqə məlumatları
- İcmal

### Mülkiyyət / icarə haqqında məlumat

İcarə vəziyyəti \*

Mülkiyyətində olan  İcarəyə verən

### İcarəyə verən haqqında məlumat

İcarəyə verən \*

Vergi ödəyicisi  Vergi uçotunda olmayan fiziki şəxs

VÖEN/Ad \*

9900050571

"CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

9900050571

zərdə tutulmuş digər sənədi yükləyin \*

[← Sıyahıya qayıt](#)

## Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Yeni

- Ümumi müddəalar
- Mülkiyyət / icarə haqqında məlumat
- Ünvan və əlaqə məlumatları
- İcmal

### Mülkiyyət / icarə haqqında məlumat

İcarə vəziyyəti \*

Mülkiyyətində olan  İcarəyə verən

### İcarəyə verən haqqında məlumat

İcarəyə verən \*

Vergi ödəyicisi  Vergi uçotunda olmayan fiziki şəxs

VÖEN/Ad \*

"CYBERNET" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Mülkiyyət hüququnu təsdiq edən sənədi, icarə müqaviləsini və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədi yükləyin \*

Faylı seçin

7.3.docx 138 Kilobayt

İcarəyə verən şəxs vergi uçotunda olmayan fiziki şəxs olduqda müvafiq xanaya həmin şəxsin şəxsiyyət vəsiqəsinin FİN-i, seriyası və nömrəsi daxil edilərək "Yoxla" düyməsi sıxılır və müvafiq təsdiqedicə sənəd ərizəyə əlavə olunur.

### Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Yeni

- Ümumi müddəalar
- Mülkiyyət / icarə haqqında məlumat**
- Ünvan və əlaqə məlumatları
- İcmal

Az En Ru

İsay

### Mülkiyyət / icarə haqqında məlumat

İcarə vəziyyəti \*

Mülkiyyətində olan  İcarəyə verən

### İcarəyə verən haqqında məlumat

İcarəyə verən \*

Vergi ödəyicisi  Vergi uçotunda olmayan fiziki şəxs

FIN \* Şəxsiyyəti təsdiq edən sənadin seriyası və nömrəsi \*

1111111 AA1111111

Mülkiyyət hüququnu təsdiq edən sənadi, icarə müqaviləsini və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənadi yükləyin \*

7.3.docx 138 Kilobayt ↓ ×

Geri

Daha sonra “Ünvan və əlaqə məlumatları” bölməsinə keçid edilir. “Şəhər (rayon)” xanası üzrə müvafiq seçim edilir və sonra seçimə uyğun “Kənd (qəsəbə)”, “Poçt indeksi”, “Küçə”, “Ev” və “Mənzil (Ofis)” xanalarına müvafiq məlumatlar daxil edilir.

*Qeyd: Poçt indeksinin müəyyən edilməsi üçün “Poçt indekslərinin axtarışı üçün linkə keçid edin.” sətirini sıxmaqla ünvan üzrə poçt indeksini tapa bilərsiniz.*

### Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Yeni

- Ümumi müddəalar
- Mülkiyyət / icarə haqqında məlumat
- Ünvan və əlaqə məlumatları**
- İcmal

### Ünvan və əlaqə məlumatları

[Poçt indekslərinin axtarışı üçün linkə keçid edin.](#)

Şəhər (rayon) \* Kənd (qəsəbə) \* Poçt indeksi \*

BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU x v BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU x v 1072 x v


Küçə Ev Mənzil (Ofis)

AŞIQ MOLLA CÜMƏ 1 1


### Əlaqə məlumatları

Mobil telefon nömrəsi +994

Daha sonra “Əlaqə məlumatları” bölməsindən “Mobil telefon nömrəsi” seçimi edilib mobil nömrə daxil edilməklə “Yoxla” düyməsi sıxılır.



The screenshot shows a registration form for a tax payer. The left sidebar contains the title "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı" and a progress indicator with four steps: "Ünvan və əlaqə məlumatları" (selected), "Mülkiyyət / icarə haqqında məlumat", "Ünvan və əlaqə məlumatları", and "İcmal". The main form is titled "Ünvan və əlaqə məlumatları" and includes fields for "Şəhər (rayon)", "Kənd (qəsəbə)", "Poçt indeksi", "Küçə", "Ev", and "Mənzil (Ofis)". The "Əlaqə məlumatları" section has a dropdown menu open, showing options: "Mobil telefon nömrəsi", "Telefon nömrəsi (İŞ)", "Şəhər telefon nömrəsi", "Elektron poçt", and "Faks". The "Mobil telefon nömrəsi" option is highlighted with a red arrow. The "Yoxla" button is visible in the bottom right corner.



The screenshot shows the same registration form, but now the "Mobil telefon nömrəsi" field is filled with "+994 050 1111111". The "Yoxla" button is highlighted with a red box, indicating it has been clicked. The "Növbəti" button is also visible in the bottom left corner.

Növbəti addımda açılan pəncərəyə qeyd edilən telefon nömrəsinə göndərilmiş təsdiq kodu daxil edilərək “**Təsdiqlə**” düyməsi sıxılır və mobil nömrə ərizəyə əlavə edilir.

Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Yeni

Ünvan və əlaqə məlumatları

Şəhər (rayon) \* BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU

Kənd (qəsəbə) \* BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU

Poçt indeksi \* 1072

Təsdiq

nömrəsinə təsdiq kodu göndərilmişdir.

Kod 1:57 sonra bitir

Telefonunuza gələn kodu daxil edərək «Təsdiqlə» düyməsinin üzərinə basın. Əgər kodun etibarlılıq müddəti bitərsə, «Yeni kod alda et» düyməsinə basaraq kodu yenidən tələb edin.

Əgər telefonunuza yoxlama kodu göndərilməyibsə, mobil nömrəni düzgün daxil etdiyinizdən əmin olun.

İmtina Təsdiqlə

Digər əlaqə məlumatlarının daxil edilməsi üçün “Əlaqə məlumatları” bölməsində müvafiq seçim edilərək məlumatlar daxil edilir və “Yadda saxla” düyməsi vasitəsilə ərizəyə əlavə edilir.

*Qeyd: Əlaqə məlumatları bölməsində mobil telefon nömrəsi daxil edilməmiş digər əlaqə məlumatlarının daxil edilməsi mümkün deyildir.*

Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Yeni

Ünvan və əlaqə məlumatları

Şəhər (rayon) \* BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU

Kənd (qəsəbə) \* BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU

Poçt indeksi \* 1072

Küçə AŞIQ MOLLA CÜMƏ

Ev 1

Manzil (Ofis) 1

Əlaqə məlumatları

Mobil telefon nömrəsi +(994) ✓

Elektron poçt aaaaa@gmail.com

Düzəliş et

Yadda saxla İmtina

Əlavə edilmiş əlaqə məlumatları “**Düzəliş et**” düyməsi vasitəsilə dəyişdirilə, “**Sil**” düyməsi vasitəsilə silinə bilər.

**Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı**

Yeni

- Ümumi müddəalar
- Mülkiyyət / icarə haqqında məlumat
- 3 Ünvan və əlaqə məlumatları
- 4 İcmal

## Ünvan və əlaqə məlumatları

Şəhər (rayon) \* BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU x v

Kənd (qəsəbə) \* BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU x v

Poçt indeksi \* 1072 x v

Küçə AŞIĞ MOLLA CÜMƏ x v

Ev 1

Mənzil (Ofis) 1

## Əlaqə məlumatları

Mobil telefon nömrəsi +(994) 50 417 57 71 ✓

Elektron poçt aaaaa@gmail.com

Əlavə et

Düzləş et

Düzləş et

Müvafiq məlumatlar daxil edildikdən sonra ərizənin göndərilməsi üçün "İcmal" bölməsinə keçid edilir və ekranda əks olunmuş "Mən göstərilən məlumatların düzgünlüyünü təsdiq edirəm" çəkiboxsu üzrə seçim edilir.

**Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı**

Yeni

- Ümumi müddəalar
- Mülkiyyət / icarə haqqında məlumat
- Ünvan və əlaqə məlumatları
- 4 İcmal

## İcmal

Vergi orqanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kicik Sahibkarliqla İş üzrə Baş İdarəsi

Vergi ödəyicisi 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIĞ SƏHMDAR CƏMIYYƏTI

Rəhbər 2BD2GJG / ABBAS İBRAHİMOV MƏMMƏDƏLİ OĞLU

- Ümumi müddəalar ✓
- Mülkiyyət / icarə haqqında məlumat ✓
- Ünvan və əlaqə məlumatları ✓
- Sənədlər ✓

Mən ərizədə göstərilmiş məlumatların düzgünlüyünü təsdiq edirəm

Geri Növbəti

Qaralamada saxla və çıx

Daha sonra ərizənin göndərilməsi üçün aktivləşən "Növbəti" düyməsi, qaralamada saxlanılması və daha sonra göndərilməsi üçün "Qaralamada saxla və çıx" düyməsi sıxılır.



## Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Yeni

- Ümumi müddəalar
- Mülkiyyət / icara haqqında məlumat
- Ünvan və əlaqə məlumatları
- 4 İcmal

Az En Ru Bay

### İcmal

Vergi orqanı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi

Vergi ödəyicisi: 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI

Rəhbər: 2BD2GJG / ABBAS İBRAHİMOV MƏMMƏDƏLİ OĞLU

- Ümumi müddəalar ✓
- Mülkiyyət / icara haqqında məlumat ✓
- Ünvan və əlaqə məlumatları ✓
- Sənədlər ✓

Mən ərizədə göstərilmiş məlumatların düzgünlüyünü təsdiq edirəm

Getir **Növbəti** Qaralamada saxla və çıx

“Növbəti” düyməsi sıxıldıqdan sonra müvafiq ərizə forması imzalanaraq göndərilə və ya bu əməliyyatdan imtina edilə bilər.

## İmzala və göndər

Aşağıdakı ərizə imzalanacaq və göndəriləcək:  
Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

İmtina **İmzala və göndər**


“Növbəti” düyməsi sıxıldıqda açılan pəncərədə “İmtina” düyməsi sıxıldıqda yenidən əvvəlki pəncərəyə (ərizə formasının doldurulması pəncərəsinə) geri qayıdılır.

## İmzala və göndər

Aşağıdakı ərizə imzalanacaq və göndəriləcək:  
Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

İmtina **İmzala və göndər**

“İmtina” düyməsi sıxıldıqdan sonra ekranda əks oluna “Sil” düyməsi sıxılmaqla ərizə forması silinə və ya əksinə bu əməliyyatdan imtina edilə bilər.



← Siyahıya qayıt

### Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı

Qeydiyyat

- Ümumi müddəalar
- Mülkiyyət / icarə haqqında məlumat
- Ünvan və əlaqə məlumatları
- 4 İcmal

İcmal

Vergi orqanı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi

Vergi ödəyicisi: 9900001881 / "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMIYYƏTI

Rəhbər: 2BD2GJG / ABBAS İBRAHİMOV MƏMMƏDƏLİ OĞLU

Ümumi müddəalar ✓

Mülkiyyət / icarə haqqında məlumat ✓


Ünvan və əlaqə məlumatları ✓

Sənədlər ✓

Mən arızada göstərilmiş məlumatların düzgünlüyünü təsdiq edirəm

Geril Novbəti

Qaralamada saxla və çıx Sil




Qaralamanın silinməsinə əminsizsinizmi?

İmtina Bəli

İqtisadiyyat üzrə Baş İdarəsi

Ərizə imzalanaraq göndərildikdən sonra yeni pəncərədə istifadəçi tərəfindən doldurulmuş məlumatlara uyğun ərizə forması və müvafiq ərizənin göndərilməsi barədə “Bildiriş” ekranda əks olunur. Həmin pəncərədə “Çap” düyməsi vasitəsi ilə ərizə çap edilə, “Endir” düyməsi vasitəsi ilə endirilə (yüklənilə) bilər. “Bağla” düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulmuşdur.



İstifadəçi tərəfindən göndərilən "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı" ərizəsi "Göndərilənlər" qovluğunda əks olunur və bu hissədə ərizənin statusu barədə məlumat qeyd olunur.

Yeni Ərizə Hamısına bax

Göndərmək istədiyiniz ərizinin növünü daxil edin

Göndərilənlər Qaralamalar Təsdiq gözləyən

Sırala: Təqdim olunma tarixi

ƏRİZƏ	QEYDİYYAT NÖMRƏSİ	STATUS	ƏMƏLIYYATLAR
Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı Təqdim edildiyi: 24.01.2024	2416010004449700	Sanad göndərilib	Endir
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması Təqdim edildiyi: 24.01.2024	2416010004448000	Sanad göndərilib	Endir
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması Təqdim edildiyi: 22.01.2024	2416010004446600	Sanad göndərilib	Endir
DTA forması 01 - Rezidentlik sertifikatının alınması haqqında ərizə Təqdim edildiyi: 18.01.2024	2416010004295000	Sanad göndərilib	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 18.01.2024   Son dəyişiklik tarixi: 18.01.2024	2419010071195100	İcra edilib	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 18.01.2024   Son dəyişiklik tarixi: 18.01.2024	2419010071156000	İcra edilib	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 18.01.2024   Son dəyişiklik tarixi: 18.01.2024	2419010071123800	İcra edilib	Endir
Vergi ödəyicilərinin bank hesabının bağlanması Təqdim edildiyi: 18.01.2024   Son dəyişiklik tarixi: 18.01.2024	2439010137481800	İcra edilib	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 18.01.2024   Son dəyişiklik tarixi: 18.01.2024	2411010019729600	İcra edilib	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 18.01.2024   Son dəyişiklik tarixi: 18.01.2024	2410010007032400	İcra edilib	Endir

“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” AÇIQ SƏHMDAR CƏMIYYƏTI

Nazim Qasimzadə, Direktor

VÖEN 9900001881  
Qeydiyyat tarixi 27.05.2004

2011

Fərdi vergi təqvimini

Yanvar 2024 - Fevral 2024

Be	Ça	Ç	Ca	C	Ş	B
			24	25	26	27 28
29	30	31	1	2	3	4
5	6	7	8	9	10	11
12	13	14	15	16	17	18
19	20	21	22	23		

● Öhdəliyin yerinə yetirilməsinə 0-5 gün qalmış

● Öhdəliyin yerinə yetirilməsinə 6-15 gün qalmış

Eyni zamanda bu hissədən də istifadəçi tərəfindən “Çap” düyməsi vasitəsi ilə ərizə çap edilə, “Endir” düyməsi vasitəsi ilə endirilə (yüklənilə) bilər.

Yeni Ərizə Hamısına bax

Göndərmək istədiyiniz ərizinin növünü daxil edin

Göndərilənlər Qaralamalar Təsdiq gözləyən

Sırala: Təqdim olunma tarixi

ƏRİZƏ	QEYDİYYAT NÖMRƏSİ	STATUS	ƏMƏLIYYATLAR
Vergi ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı Təqdim edildiyi: 24.01.2024	2416010004449700	Sanad göndərilib	Endir
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması Təqdim edildiyi: 24.01.2024	2416010004448000	Sanad göndərilib	Endir
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması Təqdim edildiyi: 22.01.2024	2416010004446600	Sanad göndərilib	Endir
DTA forması 01 - Rezidentlik sertifikatının alınması haqqında ərizə Təqdim edildiyi: 18.01.2024	2416010004295000	Sanad göndərilib	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 18.01.2024   Son dəyişiklik tarixi: 18.01.2024	2419010071195100	İcra edilib	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 18.01.2024   Son dəyişiklik tarixi: 18.01.2024	2419010071156000	İcra edilib	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 18.01.2024   Son dəyişiklik tarixi: 18.01.2024	2419010071123800	İcra edilib	Endir
Vergi ödəyicilərinin bank hesabının bağlanması Təqdim edildiyi: 18.01.2024   Son dəyişiklik tarixi: 18.01.2024	2439010137481800	İcra edilib	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 18.01.2024   Son dəyişiklik tarixi: 18.01.2024	2411010019729600	İcra edilib	Endir
Vergi ödəyicilərinin bank hesabının açılması Təqdim edildiyi: 18.01.2024   Son dəyişiklik tarixi: 18.01.2024	2410010007032400	İcra edilib	Endir

“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” AÇIQ SƏHMDAR CƏMIYYƏTI

Nazim Qasimzadə, Direktor

VÖEN 9900001881  
Qeydiyyat tarixi 27.05.2004

2011

Fərdi vergi təqvimini

Yanvar 2024 - Fevral 2024

Be	Ça	Ç	Ca	C	Ş	B
			24	25	26	27 28
29	30	31	1	2	3	4
5	6	7	8	9	10	11
12	13	14	15	16	17	18
19	20	21	22	23		

● Öhdəliyin yerinə yetirilməsinə 0-5 gün qalmış

● Öhdəliyin yerinə yetirilməsinə 6-15 gün qalmış